

“L.B. AUDİT XİDMƏTİ” MMC

**“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi
Xidməti” Publik Hüquqi Şəxsin
31.12.2022-ci il tarixə bitən il üzrə
Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun**

**MALİYYƏ HESABATLARI VƏ
MÜSTƏQİL AUDİTORUN HESABATI**

BAKİ- 2023

MÜNDƏRİCAT

31 DEKABR 2022-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ
HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ

DAİR HESABAT	1
MÜSTƏQİL AUDİTORUN HESABATI.....	2-4
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT	5
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT.....	6
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT.....	7
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİNƏ DAİR HESABAT	8
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR	9
1. Giriş.....	9
2. Xidmətin əməliyyat mühiti	10
3. Uçot siyasətinin təqdimatı	11
4. Torpaq, tikili və avadanlıqlar	16
5. Qeyri-maddi aktivlər	17
6. Sair uzunmüddətli aktivlər.....	17
7. Ehtiyatlar	17
8. Sair qısamüddətli aktivlər	17
9. Pul vəsaitləri və onların ekvivalentləri	18
10. Ödənilmiş nizamnamə kapitalı	18
11. Kapital ehtiyatları.....	18
12. Qısamüddətli kreditör borcları	18
13. Digər maliyyə öhdəliklər	18
14. Təxirə salınmış gəlir	18
15. Əsas əməliyyat gəlirlərinin elementləri	19
16. İnsan resursları üzrə Xərclər	19
17. Amortizasiya.....	19
18. İnzibati xərclərin elementləri	19
19. Məzənnə fərqi	20
20. Hesabat tarixindən sonra baş vermiş hadisələr	20

31 DEKABR 2022-ci İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti” Publik Hüquqi Şəxs-in (bundan sonra - “Xidmət”) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalında dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Xidmətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nın xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Xidmətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Xidmətin daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
- Xidmətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Xidmətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
- Xidmətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə və ;
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Xidmətin 31 dekabr 2022-ci il tarixinə başa çatan il üzrə maliyyə hesabatları 14 aprel 2023-cü il tarixdə rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

Xidmət tərəfindən:



İdarə Heyətinin sədri

Arzu Nəftəliyeva

Maliyyə və təminat şöbəsinin rəisi

14 aprel 2023-cü il

Bakı, Azərbaycan Respublikası



L.B. AUDIT XİDMƏTİ

MÜSTƏQİL AUDİTORUN HESABATI № IIbdtEuf7

“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti”

Publik Hüquqi Şəxsin Rəhbərliyinə

Rəy

Biz “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti” PHŞ –in 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Publik Hüquqi Şəxs-in 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Publik Hüquqi Şəxs-dən asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblərə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Publik Hüquqi Şəxs-i ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Publik Hüquqi Şəxs-in fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Publik Hüquqi Şəxs-in maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər
- Publik Hüquqi Şəxs-in daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Publik Hüquqi Şəxs-in fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Publik Hüquqi Şəxs-in fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit



apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

“L.B. Audit Xidməti” MMC

(“Leading Edge Alliance”-ın müstəqil üzvü)



L. Bayramova
Direktor-auditor

Ünvan: İnşaatçılar Pr. 42/42, AZ1065, Bakı, Azərbaycan

14 aprel 2023-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 Dekabr 2022-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
AKTİVLƏR			
<i>Uzunmüddətli aktivlər</i>			
Əmlak və avadanlıqlar	4	2,933,157	3,039,080
Qeyri maddi aktivlər	5	102,342	115,788
Sair uzunmüddətli aktivlər	6	12,850	12,850
Cəmi uzunmüddətli aktivlər		3,048,349	3,167,718
<i>Qısamüddətli aktivlər</i>			
Ehtiyatlar	7	17,073	17,889
Pul vəsaitləri və onların ekvivalentləri	9	4,948,765	4,672,863
Sair qısamüddətli aktivlər	8	123	30,358
Cəmi qısamüddətli aktivlər		4,965,961	4,721,110
CƏMİ AKTİVLƏR		8,014,310	7,888,828
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Nizamnamə kapitalı	10	10,000	10,000
Digər kapital	11	3,217,146	3,217,146
CƏMİ KAPİTAL		3,227,146	3,227,146
Öhdəliklər			
<i>Qısamüddətli öhdəliklər</i>			
Qısamüddətli kreditör borcları	12	2,082	-
Digər maliyyə öhdəlikləri	13	59,272	78,042
Təxirə salınmış gəlir	14	4,725,810	4,583,640
Cəmi qısamüddətli öhdəliklər		4,787,164	4,661,682
CƏMİ ÖHDƏLİKLƏR		4,787,164	4,661,682
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		8,014,310	7,888,828

14 aprel 2023-cü il tarixində Xidmət tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır



Fətiyə
İdarə Heyətinin Sədri

Arzu Nəftəliyeva
Maliyyə və təminat şöbəsinin rəisi

09-20-ci səhifələrdə verilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ MONİTORİNGİ XİDMƏTİ

MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT

31 Dekabr 2022-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Dövlət büdcəsindən ayırmalar	15	2,750,888	3,046,601
Cəmi gəlirlər		2,750,888	3,046,601
Xərclər:			
İnsan resursları üzrə xərclər	16	-2,440,355	-2,678,327
Amortizasiya	17	-119,833	-116,889
İnzibati və digər xərclər	18	-189,429	-249,797
Cəmi xərclər		-2,749,617	-3,045,013
Ümumi mənfəət		1,271	1,588
Mənfə məzənnə fərqi	19	-1,271	-1,588
Əməliyyat mənfəəti		0	0
Mənfəət vergisi xərci	20	0	0
Hesabat dövründə xalis mənfəət	20	0	0

14 aprel 2023-cü il tarixində Xidmət tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır



Arzu Nəftəliyeva
Arzu Nəftəliyeva
Maliyyə və təminat şöbəsinin rəisi

09-20-ci səhifələrdə verilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ


KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 Dekabr 2022-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Cəmi Kapital
1 yanvar 2021-ci il tarixə qalıq	11	10,000	3,217,146	3,227,146
2021-ci il üzrə xalis mənfəət		-	-	-
31 dekabr 2021-ci il tarixə qalıq	11	10,000	3,217,146	3,227,146
2022-ci il üzrə xalis mənfəət	11	-	-	-
31 dekabr 2022-ci il tarixə qalıq		10,000	3,217,146	3,227,146

14 aprel 2023-cü il tarixində Xidmət tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır




Arzu Nəftəliyeva
 Maliyyə və təminat şöbəsinin rəisi

09-20-ci səhifələrdə verilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 dekabr 2022-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Dövlət tərəfindən alınmış vəsait	15	2,893,058	2,888,000
İnsan resursları üzrə xərclər		-2,467,040	-2,685,520
İnzibati və digər xərclər		-148,381	-202,558
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		277,637	-78
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması			-133,526
Qeyri-maddi aktivlərin alınması	5	-464	
Digər uzunmüddətli aktivlərin alınması			-27,042
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-464	-160,568
Məzənnə fərqi	19	-1,271	-1,769
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		0	0
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		0	0
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)		275,902	-162,415
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	9	4,672,863	4,835,278
İlin sonuna pul vəsaitləri və bank overdraftları	9	4,948,765	4,672,863
İl ərzində artım/azalma		275,902	-162,415

14 aprel 2023-cü il tarixində Xidmət tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır



Arzu Nəftəliyeva
Maliyyə və təminat şöbəsinin rəisi

09-20-ci səhifələrdə verilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti”

31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI İLƏ BAĞLI QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə təqdim edilir)

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2022-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (bundan sonra “Xidmət”) üçün tərtib edilmişdir.

Xidmət Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – ƏL/TMM) sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli 215 nömrəli Fərmanı ilə Xidmətin Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

Xidmətin əsas funksiyaları aşağıdakılardır:

- Dövlət siyasətinin formalaşmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
- Tənzimləməni və qüvəddə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
- Ölkədə risk qiymətləndirilməsini həyata keçirmək;
- Öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumat və sənədləri toplamaq və təhlil etmək ;
- Vahid informasiya sisteminin tətbiqini təmin etmək;
- Normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- ƏL/TMM sisteminin inkişafını təmin etmək.

Xidmətin Azərbaycan Respublikasında və ya digər xarici ölkələrdə heç bir nümayəndəliyi, filialı, törəmə, birgə və ya asılı müəssisəsi mövcud deyil. Xidmətin aktiv və öhdəlikləri Azərbaycan Respublikasında yerləşir.

Xidmətin rəsmi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1014, Bül-Bül prospekti, 40.

1.1. Xidmət haqqında ümumi məlumat

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 24 sentyabr 2018-ci il tarixli 1404364961 VÖEN qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət reystrindən tərəfindən 2022-ci il 23 dekabr tarixli 2201020117233900 sayılı Çıxarışa əsasən Xidmətin Nizamnamə fondunun miqdarı dövlət büdcəsinin vəsaiti hesabına 10,000.00 (on min) manat məbləğində, təsisçilər və Nizamnamə fondunda mayalarının miqdarı: Azərbaycan Respublikası – 100% müəyyən edilmiş qanuni təmsilçi (hazırkı) Fətizadə Zaur İntiqam oğlu təyin edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 24 sentyabr 2018-ci il tarixli 1404364961 VÖEN qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət reystrindən tərəfindən 2023-cü il 13 aprel tarixli 2301020036050800 sayılı Çıxarışa əsasən Təşkilatın Nizamnamə fondunun miqdarı dövlət büdcəsinin vəsaiti hesabına 10,000.00 (on min) manat məbləğində ödənilmişdir. Təsisçilər və Nizamnamə fondunda mayalarının miqdarı : Azərbaycan Respublikası – 100% müəyyən edilmiş qanuni təmsilçi (hazırkı) Fətizadə Zaur İntiqam oğlu təyin edilmişdir.

2. Xidmətin əməliyyat mühiti

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu daha da artmış, milli iqtisadiyyatın inkişafı davam etmiş, müdafiə qabiliyyəti gücləndirilmiş, əhəlinin sosial rifahı dəstəklənmişdir. Eyni zamanda, iqtisadi fəallığın təmin edilməsi, əhəlinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görmüşdür. Bunun nəticəsində BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”nda Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərmiş, 163 ölkə arasında 50-ci yerdə qərarlaşmışdır.

2022-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artması, təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin qalxması nəticəsində qlobal inflyasiyanın yüksək səviyyəyə qalxması fonunda Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam etmiş, iqtisadi artıma həm daxili tələb, həm də xarici tələb amilləri müsbət təsir etmişdir.

2022-ci ildə 2021-ci ilə nisbətən ÜDM real ifadədə 4,6% artaraq cari qiymətlərlə 133,8 milyard manat, adambaşına düşən ÜDM isə 4,1% artaraq 13,3 min manat olmuşdur. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,7% azalmış, qeyri neft-qaz sektorunda isə 9,1% artmışdır.

2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitalla 18,3 milyard manat və ya 2021-ci ilə nisbətən 5,5% çox vəsait yönəldilmişdir. Xüsusilə, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,6% artmışdır ki, buda əsasən dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən qoyulan investisiyalar hesabına olmuşdur.

2022-ci ildə əsas kapitalla yönəldilmiş investisiyaların 29,6%-i neft-qaz sektoruna, 70,4%-i isə qeyri neft-qaz sektoruna yönəldilmişdir.

2022-ci ildə ölkə əhalisinin nominal gəlirləri 20,5% artaraq, 68,9 milyard manat və ya hər nəfərə orta hesabla 6844,9 manat təşkil etmişdir. Ölkə iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq nominal əmək haqqı 14,7% artaraq, 839,4 manat təşkil etmişdir.

2022-ci il xarici ticarət dövriyyəsinin həcmi 56,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 41,7 milyard ABŞ dolları və idxalın həcmi isə 14,5 milyard ABŞ dolları olmuş və 27,2 milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

2022-ci ildə 2021-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 16,2% artaraq 30,7 milyard manat, dövlət büdcəsinin xərcləri isə 16,7% artaraq 32 milyard manat olmuşdur. Nəticədə 2022-ci ildə dövlət büdcəsinin icrası zamanı 1,3 milyard manat büdcə kəsiri yaranmışdır.

2022-ci ilin sonu tarixinə ölkənin strateji valyuta ehtiyatları 58,5 milyard ABŞ dolları təşkil etmişdir ki, buda 2022-ci il üzrə ÜDM-in (78,7 milyard ABŞ dolları) 74,4%-nə bərabərdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları isə 2022-ci ilin sonu tarixinə 2021-ci ilin sonu ilə müqayisədə 27,1% artaraq 9,0 milyard ABŞ dolları olmuşdur.

3. Uçot siyasətinin təqdimatı

Xidmətin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə etdiyi uçot siyasətinin əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri

edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

a) Xidmət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

Bu maliyyə hesabatları Xidmətin mühasibat uçotundan alınmış hesabatlara müvafiq MHBS-nin tələblərinə uyğun hazırlanıb. Bu Maliyyə hesabatları ilkin dəyər uçotu əsasında hazırlanmışdır.

b) Fəaliyyətin fasiləsizliyi

Bu maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmışdır. Hesabatları hazırlayarkən rəhbərlik tərəfindən Xidmətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini həyata keçirmə qabiliyyətinin mövcud olduğu qiymətləndirilmişdir. Rəhbərlik Xidmətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirməsinə şübhə yarada biləcək, onları hadisələrlə və vəziyyətlə bağlı qeyri-müəyyənliklərin olmasına inandıra biləcək hər hansı bir sübutla qarşılaşmamışdır.

c) Ehtimalların və mülahizələrin tətbiqi

MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması Rəhbərlikdən uçot siyasətinə və təqdim edilmiş aktivlərin, öhdəliklərin, gəlir və xərclərin məbləğinə təsir göstərən ehtimalların, fərziyyələrin və mülahizələrin irəli sürülməsini tələb edir. Faktiki nəticələr həmin ehtimallardan fərqlənə bilər.

Ehtimallar və fərziyyələr mütəmadi qaydada nəzərdən keçirilir. Mühasibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklərin edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə əks olunur.

3.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə

uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayda əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr pul və pul ekvivalentlərini, debitor və kreditor borclarını, uzunmüddətli kredit borcları və digər maliyyə aktivləri və öhdəliklərini əhatə edir. Qeyri-monetar maddələrə əvvəlcədən ödəmələr, mal-materiallar ehtiyatları, əmlak, torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, alınmış avanslar daxil edilir.

Xarici valyuta məzənnələri

Xidmət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

	<u>31 dekabr</u> <u>2022</u>	<u>31 dekabr</u> <u>2021</u>
1 1 ABŞ dolları	1,7000 AZN	1,7000 AZN
2 1 Avro	1,8114 AZN	1,9265 AZN

3.3. Əmlak və avadanlıqlar

Xidmət əmlak və avadanlıq kimi aşağıdakı meyarlara cavab verən aktivləri tanıyır:

- (a) Aktivlər Xidmətin əsas fəaliyyəti, inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Aktivin bir ildən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Xidmət əmlak və avadanlıqlarını müntəzəm qaydada bazar dəyəri əsasında yenidən qiymətləndirir və onları yenidən qiymətləndirilmiş dəyərlə uçota alır. Yenidən qiymətləndirmənin tezliyi aktivlərin ədalətli dəyərində müşahidə olunan dinamikadan asılıdır. Son yenidənqiymətləndirmə 2018-ci ildə aparılıb.

Yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, bu artım yenidənqiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapitalda əks etdirilir. Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, həmin azalma mənfəət və

zərər haqqında hesabatda zərər kimi tanınır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılır. Yenidənqiymətləndirmə artımı müvafiq aktivin silinməsi/satılması zamanı birbaşa bölüşdürülməmiş mənfəətə köçürülür.

Köhnəlmə ayrı-ayrı aktivlərin gözlənilən faydalı istismar müddətləri üzrə düz xətt prinsipi əsasında mənfəət və ya zərəərə aid edilir. Köhnəlmə aktiv əldə edildiyi tarixdən, yaxud aktiv tam istifadə üçün hazır olduğu tarixdən etibarən başlanır.

Faydalı istifadə müddəti aşağıdakı qaydada müəyyən edilir:

- Binalar – 50 il
- Maşın və avadanlıqlar – 5-10 il
- Nəqliyyat vasitələri – 10 il
- Digər əsas vəsaitlər – 3-10 il

Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istifadə müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əmlak və avadanlıqların xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.4. Qeyri-maddi aktivlər

Xidmətin qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış lisenziyalar və proqram təminatından ibarətdir.

Əldə edilmiş proqram təminatı onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılmışdır. Xidmət tərəfindən nəzarət olunan identifikasiya oluna bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan iqtisadi səmərə gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən şirkətlərə sərf edilən xərclər daxildir. Proqram təminatı ilə əlaqədar olan bütün digər xərclər (məsələn, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir.

Lisenziyalar hər hansı bir fəaliyyət növünə dövlət orqanları tərəfindən verilən xüsusi icazələr təşkil edir və verildiyi faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

- Qeyri-maddi aktivlər ildə 2-10 il və ya xidmət müddəti

3.5. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün yoxlanılır. Amortizasiya olunan aktivlər üzrə hər hansı bir hadisə və ya şəraitin dəyişməsi nəticəsində dəyərsizləşmə şübhəsi olduğu halda, hər dəfə qiymətdən düşmə məqsədləri üçün yoxlanılır. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun bərpa edilə bilən dəyərindən artıq olan məbləğində tanınır. Bərpa edilə bilən dəyər aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

(a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;

(b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünür.

3.6. Ehtiyatlar

Ehtiyatlar iki göstəricidən ən aşağı dəyərə malik olan qiymət üzrə əks etdirilirlər:

a) Maya dəyəri

b) Xalis satış dəyəri

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri ortalama dəyər metodu tətbiq edilməklə hesablanır. Xalis satış dəyəri – adi təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə xərclər arasındakı fərq məbləğidir.

3.7. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində yolda olan pul köçürülmələri, bank hesabalaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir.

3.8. Kreditor borcları

Kreditor borcları qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı qeydə alınır. Kreditor borcları ilkin olaraq ədalətli dəyərdə uçota alınır və sonradan effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyərdə ölçülür.

3.9. Nizamnamə kapitalı

Xidmətin nizamnamə kapitalı dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.

3.10. Vergilər

Xidmət, publik hüquqi şəxs kimi Vergi Məcəlləsinin 106.1.4-cü bəndinə əsasən mənfəət vergisindən, 199.1-ci bəndinə əsasən əmlak vergisindən və 207.1.2-ci bəndinə əsasən torpaq vergisindən azaddır.

Eyni zamanda Xidmət ƏDV ödəyicisi olmadığına görə, aldığı mallar və xidmətlər üzrə ƏDV-ni müvafiq mal və xidmətlərin maya dəyərinə daxil edir.

Xidmət işçilərə əmək haqqı, oxşar ödənişlər üzrə fərdi gəlir vergisini və sosial ödənişləri hesablayır və bəyan edir.

3.11. Dövlət büdcəsindən ayırmalar

Xidmətin nizamnaməsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul bilməz onun əsas məqsədi mənfəət götürmək deyildir. Belə ki, Xidmət onun əsas əməliyyat və inzibati xərclərini təmin etmək üçün dövlət büdcəsindən ayırmaları mənfəət zərərdə gəlirlər bölməsində tanıyır.

Büdcədən ayrılmış, lakin hesabat dövründə xərclənməmiş vəsaitlər Xidmətin balans hesabatında “Təxirə salınmış gəlir” başlığı altında yer alır.

3.12. İşçilərə ödənişlər

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, ödənişli illik məzuniyyət və bülletenlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Xidmətin işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi dövrdə hesablanır.

4. Torpaq, tikili və avadanlıqlar

	Binalar	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
01 yanvar 2021-ci il tarixinə ilkin dəyər və ya qiymətləndirmə	2,916,000	299,583	15,000	46,203	3,276,786
Yığılmış köhnəlmə	-121,500	-59,141	-6,000	-15,608	-202,249
01 yanvar 2021-ci il tarixinə balans dəyəri	2,794,500	240,442	9,000	30,595	3,074,537
Daxilolmalar	-	54,965	-	13,616	68,581
Köhnəlmə	-58,320	-31,940	-3,000	-10,778	-104,038
01 yanvar 2022-ci il tarixinə dəyər və ya qiymətləndirmə	2,916,000	354,548	15,000	59,819	3,345,367
Yığılmış köhnəlmə	-179,820	-91,081	-9,000	-26,386	-306,287
01 yanvar 2022-ci il tarixinə balans dəyəri	2,736,180	263,467	6,000	33,433	3,039,080
Köhnəlmə	-58,320	-32,963	-3,000	-11,640	-105,923
31 dekabr 2022-ci il tarixinə ilkin dəyər və ya qiymətləndirmə	2,916,000	354,548	15,000	59,819	3,345,367
Yığılmış köhnəlmə	-238,140	-124,044	-12,000	-38,026	-412,210
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	2,677,860	230,504	3,000	21,793	2,933,157

5.Qeyri-maddi aktivlər

	Proqram təminatı	Lisensiyalar	Cəmi
01 yanvar 2022-ci il tarixinə ilkin dəyər	65,022	86,805	151,827
Yığılmış amortizasiya	-24,680	-11,359	-36,039
01 yanvar 2022-ci il tarixinə balans dəyəri	40,342	75,446	115,788
Daxil olmuşdur	-	464	464
Amortizasiya	-5,436	-8,474	-13,910
01 yanvar 2023-cü il tarixinə ilkin dəyər	65,022	87,269	152,291
Yığılmış amortizasiya	-30,116	-19,833	-49,949
31 Dekabr 2022-ci il tarixinə balans dəyəri	34,906	67,436	102,342

6.Sair uzunmüddətli aktivlər

	2022	2021
Proqram təminatı ilə bağlı məsrəflərin kapitalaşdırılması	12,850	12,850
CƏMİ	12,850	12,850

7. Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan məbləğ ilə qiymətləndirilir və onlara aşağıdakılar daxildir:

	2022	2021
Yanacaq	-	-
Dəftərxana ləvazimatları	17,073	17,889
CƏMİ	17,073	17,889

8. Sair qısamüddətli aktivlər

	2022	2021
Verilmiş avanslar üzrə	123	1,166

Gələcək dövrün xərcləri	-	29,192
CƏMİ	123	30,358

9. Pul vəsaitləri və onların ekvivalentləri

	2022	2021
Bank hesablarında pul vəsaitləri	4,948,765	4,672,863
CƏMİ	4,948,765	4,672,863

10. Ödənilmiş nizamnamə kapitalı

	2022	2021
Ödənilmiş nominal (nizamnamə) kapitalı	10,000	10,000

11. Kapital ehtiyatları

31 dekabr 2021 və 2022-ci il tarixlərinə 3,217,146 manat məbləğində olan digər kapital 2018 – ci ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından Xidmətə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin köçürülməsi və yenidən qiymətləndirilməsini əks etdirir.

12. Qısamüddətli kreditör borcları

	2022	2021
Təhtəlhəsab şəxslərlə	2,082	-
CƏMİ	2,082	-

13. Digər maliyyə öhdəliklər

	2022	2021
Malsatan və podratçılarla	11,337	5,772
İşçi heyəti ilə hesablaşmalar	47,935	72,270
CƏMİ	59,272	78,042

14. Təxirə salınmış gəlir

	2022	2021
Təxirə salınmış gəlir	4,725,810	4,583,640
CƏMİ	4,725,810	4,583,640

15. Əsas əməliyyat gəlirlərinin elementləri

	2022	2021
Dövlət vəsaiti hesabına	2,750,888	3,046,601
CƏMİ	2,750,888	3,046,601

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Xidmət arasında imzalanmış müqaviləyə əsasən Xidmətin 2022-ci il üzrə fəaliyyətinin təmin edilməsi məqsədilə 2,893,058 AZN (2021-ci il: 2,888,000 AZN) məbləğində vəsait ayrılmışdır. 31 dekabr 2022-ci il tarixində bitən il üzrə qeyd olunan vəsaitdən 2,750,888 AZN (2021-ci il: 3,046,601 AZN) əməliyyat xərclərinin qarşılanmasına sərf edilmişdir.

16. İnsan resursları üzrə Xərclər

	2022	2021
Əmək haqqı	-1,968,000	2,244,500
Sosial sığorta üzrə ödənişlər	-472,355	433,827
CƏMİ	-2,440,355	-2,678,327

17. Amortizasiya

	2022	2021
Əsas vəsaitlərin köhnəlməsi	-105,923	-104,030
Qeyri maddi aktivlərin amortizasiyası	-13,910	-12,851
CƏMİ	-119,833	-116,881

18. İnzibati xərclərin elementləri

	2022	2021
Peşəkar xidmətlər	-31,747	-55,724
Lisenzia	-29 192	53,269
Mühafizə xərcləri	-32,522	-32,522
Kommunal xərclər	-21,683	-23,163
Rabitə və informasiya xidmətləri	-18,816	-20,646
Ofis ləvazimatları	-6,344	-12,072
Üzvlük haqqı	-8,509	-11,514

Bank xidməti	-9,769	-10,563
Ezamiyyə xərcləri	-12,652	-10,444
Saxlama və təmir xərcləri	-472	-4,999
Sığorta xərcləri	-7,210	-3,484
Yanacaq xərcləri	-100	-1,504
Digər xərclər	-10 413	-10,293
C Ə M İ	-189,429	-249,797

19. Məzənnə fərqi

	2022	2021
Müsbət məzənnə fərqi	-	-
Mənfi məzənnə fərqi	-1,271	-1,588
	-1,271	-1,588

20. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək dəyişikliklər baş verməmişdir.